

TEST: 8045#01#Q15

Test	8045#01#Q15
Fənn	8045 - Vergi işi
Təsviri	
Müəllif	Suleymanova X.I.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	200
Keçid balı	64 (32 %)
Suallardan	200
Bölmələr	10
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Malların [işlərin, xidmətlərin] bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edən amillər hansıdır? 1. göndərilmiş malların [görülmüş işlərin, göstərilmiş xidmətlərin] həcmi [əmtəə partiyasının həcmi] 2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri 3. malların alınma qiymətləri və digər istehsal göstəricilərinin səviyyəsi 4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer 5. mallara [işlərə, xidmətlərə] tələb və təklifin dəyişməməsi (Çəki: 1)

- 1, 2, 3
- 1, 3, 5
- 1, 2, 4
- 1, 4, 5

Sual: İşlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən hansı amillər nəzərə alınır? 1. işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi 2. istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi 3. mallara [işlərə, xidmətlərə] tələb və təklifin dəyişməməsi 4. işlərin, xidmətlərin keyfiyyət göstəriciləri 5. qiymətlərə təsir edə bilən digər şərtlər (Çəki: 1)

- 1, 2, 3
- 1, 3, 5

1, 2, 5

1, 4, 5

Sual: Malların [işlərin, xidmətlərin] bazar qiyməti sonrakı [təkrar] satış qiymətinə əsasən hansı qaydada müəyyənləşdirilir? (Çəki: 1)

maya dəyərində rentabellik normasını əlavə etməklə

tətbiq olunmuş əlavələri sonrakı satış qiyməti ilə toplamaqla

sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla

belə bir qayda müəyyənləşdirilməmişdir

Sual: Hansı halda bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir? (Çəki: 1)

malların [işlərin, xidmətlərin] bazar qiymətlərini sonrakı [təkrar] satış qiyməti və dəyərin toplanması üsullarından biri ilə müəyyənləşdirmək mümkün olmadıqda

malların [işlərin, xidmətlərin] bazar qiymətlərini yalnız dəyərin toplanması üsulu ilə müəyyənləşdirmək mümkün olmadıqda

malların [işlərin, xidmətlərin] bazar qiymətlərini yalnız sonrakı [təkrar] satış qiyməti ilə müəyyənləşdirmək mümkün olmadıqda

heç bir halda

Sual: Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və (Çəki: 1)

mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada alış qiyməti ilə uçota alınır

mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada bazar qiyməti ilə uçota alınır

mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır

mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta statistik qiymətlə uçota alınır

Sual: Alınmış malların [işlərin, xidmətlərin] alış qiyməti bazar qiymətindən 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hansı hallarda həmin malların [işlərin, xidmətlərin] dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid

edilir və vergilər yenidən hesablanır? 1. alınmış malların [işlərin, xidmətlərin] faktiki alış dəyərinin əsaslı olaraq artırılması aşkar edildiyi halda 2. alınmış malların [işlərin, xidmətlərin] faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda 3. malgöndərəni [iş görəni, xidmət göstərəni] müəyyənləşdirmək mümkün olmadıqda 4. malgöndərəni [iş görəni, xidmət göstərəni] müəyyənləşdirmək mümkün olduqda (Çəki: 1)

- 1, 3
 - 2, 3
 - 3, 4
 - 2, 4
-

Sual: Vergi ödəyicilərinin təqdim olunan mallara [işlərə, xidmətlərə] tətbiq etdikləri qiymətlərin səviyyəsi Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən neçə faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdim olunma qiymətləri ilə hesablanır? (Çəki: 1)

- 40%-dən
 - 20%-dən
 - 50%-dən
 - 30%-dən
-

Sual: Malın [işin, xidmətin] bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən hansı məlumatlardan istifadə edilir? 1. malın [işin, xidmətin] bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən 2. dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan 3. malın ixrac olunduğu ölkədəki bazar qiymətləri haqqında məlumat mənbələrindən 4. vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan (Çəki: 1)

- 1, 2, 4
 - 1, 2, 3
 - 1, 3, 4
 - 2, 3, 4
-

Sual: Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyicisinə münasibətdə qanunvericiliyə əməl etmədikdə, vergi ödəyicisinə hansı hüquq verilir? (Çəki: 1)

- daxili işlər orqanlarına şikayət etmək
- vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək

- vergi orqanlarının vəzifəli şəxslərini vergi ödəyicisinin obyektinə daxil olmağa icazə verməmək
 - vergilər haqqında qanunvericiliyə riayət olunmasını hüquq-mühafizə orqanlarından tələb etmək
-

Sual: Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar vergi ödəyicisinin hansı hüququ vardır? (Çəki: 1)

- xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından tələb etmək
 - bu barədə vergi orqanına məlumat vermək
 - bu barədə vergi orqanına məlumat vermək
 - xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından xahiş etmək
 - xronometraj metodu ilə özü tərəfindən yeni müşahidə aparmaq və nəticəsi barədə vergi orqanına məlumat vermək
-

Sual: Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aid deyildir? (Çəki: 1)

- vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək
 - Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək
 - vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək
 - müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsinə təmin etmək
-

Sual: Vergitutma məqsədləri üçün şəxs dedikdə, kim nəzərdə tutulur? (Çəki: 1)

- istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi
- yalnız fiziki şəxs
- istənilən fiziki və ya kommersiya hüquqi şəxsi, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi

yalnız qeyri-rezidentin daimi nümayəndəliyi

Sual: Vergi ödəyicisinin ailə üzvlərinə aşağıdakılardan hansılar aiddir? 1. ər-arvadlar, bacı və qardaş övladları 2. ər-arvadların bacıları, qardaşları və valideynləri 3. bacıların ərlərinin və qardaşların arvadlarının valideynləri 4. valideynlərin bacılarının [qardaşlarının] övladları 5. bacıların ərləri və qardaşların arvadları (Çəki: 1)

1, 2, 5

2, 3, 4

3, 4, 5

1, 3, 5

Sual: Maddi aktivlərin istifadə müddəti neçə ildən çox olduqda, onlar əsas vəsait sayılır? (Çəki: 1)

1 ildən

2 ildən

3 ildən

4 ildən

Sual: Vergitutma məqsədləri üçün faizlər dedikdə, nə nəzərdə tutulur? (Çəki: 1)

borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin [ssudaların] və ya depozitlərin [hesabların] verilməsi üçün ödəmə

krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarının idarə edilməsinə görə ödəmə

valyutanın, pul vəsaitlərinin və əskinasların [numizmatika əşyalarından başqA) tədavülü ilə bağlı ödəmə

istehsal edilmiş mallara görə ödəmə

Sual: Vergitutma məqsədləri üçün xalis mənfəət dedikdə nə başa düşülür? (Çəki: 1)

balans mənfəəti

mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət

mühasibat mənfəəti

- dolayı vergilər çıxıldıqdan sonra qalan mənfəət
-

Sual: Əmlakın qalıq dəyəri dedikdə nə başa düşülür? (Çəki: 1)

- ilin sonuna əsas vəsaitlərin dəyəri
- əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri
- əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər artırılan dəyəri
- əsas vəsaitlərin ilkin dəyəri ilə həmin əsas vəsaitlərə hesablanmış amortizasiya məbləğinin ədədi ortası
-

Sual: Aşağıdakılardan hansı Vergi Məcəlləsində istifadə edilən royalti anlayışına aid deyil? (Çəki: 1)

- ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı üzərində hüquqların istifadə olunmasına görə ödənişlər
- kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə alınan ödənişlər
- istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommertiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya görə mükafat şəklində alınan ödənişlər
- sənaye, kommertiya və ya elmi avadanlığın istehsalı, yaxud satışına görə alınan ödənişlər
-

Sual: Vegitutma məqsədi ilə “nəzarət- kassa aparatı” dedikdə nə başa düşülür ? (Çəki: 1)

- malların [işlərin, xidmətlərin] təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və ədliyyə orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri
- malların [işlərin, xidmətlərin] təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və gömrük orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri
- malların [işlərin, xidmətlərin] təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və maliyyə orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri

malların [işlərin, xidmətlərin] təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri

Sual: Forvard kontraktı nədir? (Çəki: 1)

- işçi ilə bağlanan müqavilə, kontraktdır
 - şəxsin qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən vaxtda və müəyyən şərtlərlə bu cür forvard kontraktının bağlandığı anda təsbit edilmiş qiymətlə əldə etməyə [satmağa] öhdəliyini təsdiq edən müqavilədir
 - şəxsin mallar və ya pul vəsaitini alınması məqsədi ilə bağlanan müqavilədir
 - şəxsin yalnız qiymətli kağızlar və ya pul vəsaitləri gələcəkdə müəyyən vaxtda və müəyyən şərtlərlə bu cür forvard kontraktının bağlandığı anda təsbit edilmiş qiymətlə əldə etməyə öhdəliyini təsdiq edən müqavilədir
-

Sual: Opsion nədir? (Çəki: 1)

- qiymətli kağızların əldə edilməsi hüququnu təsdiq edən sənəddir
 - qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən şərtlərlə bu cür opsionun bağlanması anına və ya tərəflərin qərarına əsasən, bu cür əldə etmənin anına satış qiymətlərinin təsbit edilməsi ilə əldə etməyə [satmağa] hüququ təsdiq edən sənəddir
 - malgöndərənlərlə bağlanmış müqavilədir
 - şəxsin barter əməliyyatları ilə əlaqədar öhdəliyini təsdiq edən müqavilədir
-

Sual: Qeyri-kommersiya fəaliyyəti dedikdə, hansı fəaliyyət nəzərdə tutulur? (Çəki: 1)

- məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri üçün istifadə etməyi nəzərdə tutan fəaliyyət
 - məqsədi gəlir götürmək olan və əldə etdiyi gəliri yalnız kommersiya məqsədləri üçün istifadə etməyi nəzərdə tutan fəaliyyət
 - yalnız xeyriyyəçilik fəaliyyəti
 - əldə etdiyi gəliri qeyri-kommersiya məqsədləri üçün istifadə etməyi nəzərdə tutmayan fəaliyyət
-

Sual: Azərbaycan Respublikası ərazisindən tranzit nədir? (Çəki: 1)

- gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki üç və daha çox məntəqə arasında xarici ölkə ərazisi ilə daşınmadır
 - gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki üç və daha çox məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınmadır
 - gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında xarici ölkə ərazisi ilə daşınmadır
 - gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınmadır
-

Sual: Xeyriyyə təşkilatı nədir? (Çəki: 1)

- xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı
 - xeyriyyəçilik fəaliyyətini həyata keçirən kommersiya təşkilatı
 - əsas məqsədi gəlir əldə etmək olan hüquqi şəxs
 - məqsədi gəlir əldə etmək olmayan qeyri-dövlət təşkilatı
-

Sual: ƏDV-nin depozit hesabı dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabı
 - vergi ödəyicilərinin özlərinin ƏDV ilə bağlı əməliyyatlarının uçotunun aparılması üçün banklarda açdıqları xüsusi depozit hesabı
 - vergi ödəyicilərinin özlərinin vergi öhdəlikləri ilə bağlı əməliyyatlarının uçotunun aparılması üçün banklarda açdıqları xüsusi hesablar
 - digər şəxslərlə aparılan təsərrüfat əməliyyatlarında hesablaşmaların uçotunu aparan hesab
-

Sual: Aşağıda göstərilənlərdən hansı vergi ödəyicilərinin vəzifələrinə aid edilmir? (Çəki: 1)

- qanunla müəyyən edilmiş vergiləri ödəmək
- qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq
- vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək
- vergilərə dair normativ aktları almaq

BÖLMƏ: 0104

Ad	0104
Suallardan	13
Maksimal faiz	13
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək vergi orqanlarının vəzifələrinə aiddirmi? (Çəki: 1)

- aid deyil
- aiddir
- Ədliyyə orqanlarının vəzifələrinə aiddir
- Məhkəmə orqanlarının müvafiq qərarı olduqda aiddir

Sual: Vergi orqanları öz vəzifələrini hansı orqanlar ilə qarşılıqlı əlaqədə həyata keçirirlər? (Çəki: 1)

- yalnız mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə
- və yerli icra hakimiyyəti orqanları, hüquq-mühafizə, maliyyə və digər dövlət hakimiyyəti orqanları ilə
- yalnız maliyyə orqanları ilə
- ancaq hüquq mühafizə orqanları ilə

Sual: Gömrük orqanları vergitutma ilə əlaqədar onlarda olan məlumatı hansı orqana verməlidirlər? (Çəki: 1)

- Vergilər Nazirliyinə
- Maliyyə Nazirliyinə
- Dövlət Statistika Komitəsinə
- Nazirlər Kabinetinə

Sual: Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr hansı meyarlar əsasında verilir? (Çəki: 1)

- işgüzarlığına, ixtisasına və iş stajına görə
 - yalnız ixtisasına və iş stajına görə
 - yalnız vəzifəsinə və ixtisasına görə
 - vəzifəsinə, ixtisasına və iş stajına görə
-

Sual: Hansı halda vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən vergi ödəyicilərinə münasibətdə öz xidməti vəzifələrini həyata keçirmək yolverilməzdir? (Çəki: 1)

- vergi orqanlarının vəzifəli şəxslərinin və ya onların ailə üzvlərinin bilavasitə və ya dolayısı ilə vergi ödəyicisində [onun fəaliyyətində] maliyyə marağı olduqda
 - həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər dostluq münasibətləri olduqda
 - həmin şəxslərlə vergi ödəyiciləri arasındakı münasibətlər şəxsi tanışlıq xarakteri daşmadıqda
 - vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicilərinin fəaliyyətində maliyyə marağı olmadıqda
-

Sual: Aşağıdakı hansı məlumatlar istisna olmaqla vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat kommersiya [vergi] sirri və şəxsi həyata dair məlumat hesab olunur? 1. vergi ödəyicisinin razılığı olmadan aşkar edilən 2. vergi orqanının məqbul hesab etdiyi istənilən məlumat 3. vergi ödəyicisinin razılığı ilə aşkar edilən 4. vergi ödənişləri üzrə borclar 5. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında (Çəki: 1)

- 2, 4, 5
 - 2, 3, 4
 - 3, 4, 5
 - 1, 2, 3
-

Sual: Kommersiya [vergi] sirri vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən hansı hallarda açıla bilər? (Çəki: 1)

- vergi orqanları və onların vəzifəli şəxslərinin məqbul hesab etdiyi müstəsna hallarda
- heç bir halda
- vergi orqanları və onların vəzifəli şəxslərinin məqbul hesab etdiyi bütün hallarda

qanunla nəzərdə tutulmuş hallarda

Sual: Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı aşağıdakı hansı hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər? 1. vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergi orqanlarının vəzifələrinin həyata keçirilməsi məqsədi ilə 2. büdcə qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün maliyyə orqanlarına 3. gömrük qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün gömrük orqanlarına 4. sosial müdafiə haqqında qanunların yerinə yetirilməsi üçün zəruri olan hədlərdə dövlət sosial müdafiə və tibbi sığorta fondlarına (Çəki: 1)

1, 2, 4

2, 3, 4

1, 3, 4

1, 2, 3

Sual: Vergi ödəyicisinə aid məlumat hansı halda digər şəxsə verilə bilər? (Çəki: 1)

heç bir halda verilə bilməz

bütün hallarda verilə bilər

vergi ödəyicisinin yazılı icazəsi ilə

vergi orqanının qərarı ilə

Sual: Vergi nəzarəti hansı məqsədlə həyata keçirilir? (Çəki: 1)

vergi ödəyicilərini məsuliyyətə cəlb etmək

vergi ödəyicisinin obyektinin fəaliyyətini dayandırmaq

vergilərin tam və vaxtında yığılmasını təmin etmək

vergi ödəyicisinin digər təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqəsini müəyyən etmək

Sual: Vergi nəzarətini hansı dövlət orqanları həyata keçirir? (Çəki: 1)

yalnız Vergilər Nazirliyi

Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyi

Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi

Sual: Vergi orqanları vergi nəzarətini hansı formalarda həyata keçirirlər: 1. vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla 2. uçot və hesabat məlumatlarını yoxlamaqla 3. dövlət orqanlarının həyata keçirdikləri nəzarət məlumatlarından istifadə etməklə 4. vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla 5. mənbəyi bəlli olmayan məlumatlardan istifadə etməklə (Çəki: 1)

1,2,3

2,3,4

1,2,4

2,3,5

Sual: Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər harada uçota alınirlar? (Çəki: 1)

Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə uçota alınirlar

uçota alınmirlar

istənilən vergi orqanında uçota alınirlar

ancaq rezidenti olduğu ölkədə uçota alınirlar

BÖLMƏ: 0108

Ad	0108
Suallardan	25
Maksimal faiz	25
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Azərbaycan Respublikasında mənfəət vergisinin ödəyiciləri kimlərdir? (Çəki: 1)

Rezident və qeyri-rezident müəssisələr

Yalnız rezident müəssisələr

Rezident və qeyri-rezident müəssisələr, fiziki şəxslər

Rezident müəssisələr və fiziki şəxslər

Sual: Mənfəət vergisinin məqsədləri üçün rezident müəssisənin vergitutma obyektı nədir? (Çəki: 1)

- ümumi gəliri
 - mənfəəti
 - ümumi dövriyyəsi
 - yalnız aldığı dividend və faizlərin məbləği
-

Sual: Qeyri-rezidentin daimi nümayəndəliklə bağlı olmayan dividenddən gəliri mənfəət (gəlir) vergisinə necə cəlb olunur? (Çəki: 1)

- Ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunur
 - Xərclər çıxıldıqdan sonra vergiyə cəlb olunur
 - Vergiyə cəlb edilmir
 - Ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur
-

Sual: Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin mənfəətindən vergi necə tutulur? (Çəki: 1)

- təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi əmlak təqdim edilməsindən ümumi gəlirindən Vergi Məcəlləsində göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur
 - təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxılmadan vergi tutulur
 - vergi tutulmur
 - təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin dövrdə bütün xərcləri çıxıldıqdan sonra vergi tutulur
-

Sual: Mənfəətdən vergi hansı dərəcə ilə tutulur? (Çəki: 1)

- 30 %
 - 20 %
 - 25 %
 - 18 %
-

Sual: Xeyriyyə təşkilatının sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir hansı qaydada mənfəət vergisinə cəlb edilir? (Çəki: 1)

- 22 faiz dərəcə ilə
 - 10 faiz dərəcə ilə
 - Xeyriyyə təşkilatı kimi vergiyə cəlb edilmir
 - Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb edilir
-

Sual: Qeyri-kommersiya təşkilatlarının aldıkları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr üzrə vergilər hansı qaydada tutulur? (Çəki: 1)

- Ödəmə mənbəyində
 - Xərclər çıxıldıqdan sonra
 - Vergi tutulmur
 - Müstəsna hallarda
-

Sual: Beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlirlərdən başqa digər gəlirləri hansı qaydada mənfəət vergisinə cəlb edilir? (Çəki: 1)

- Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb edilir
 - Vergiyə cəlb edilmir
 - Balans mənfəətinə 20 faiz dərəcə tətbiq etməklə
 - Balans mənfəətinə 10 faiz dərəcə tətbiq etməklə
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərindən mənfəət vergisi tutulurmu? (Çəki: 1)

- 20 faiz dərəcəsi ilə vergi tutulur
 - Vergi tutulmur
 - Fondun əməliyyat xərcləri çıxıldıqdan sonra vergi tutulur
 - [yeni cavab]
 - Xərclər çıxılmadan vergi tutulur
-

Sual: Mərkəzi Bankın və onun qurumlarının gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur? (Çəki: 1)

- 15 faiz
 - vergi tutulmur
 - 10 faiz
 - 22 faiz
-

Sual: Əlillərin ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı neçə faizi əlillərdən ibarət olan istehsal müəssisələrinə mənfəət vergisindən 50% faiz güzəşt verilir? (Çəki: 1)

- 30 faizi
 - 25 faizi
 - 60 faizi
 - 50 faizi
-

Sual: Gəlirdən çıxılmayan xərclər qrupunu göstərin: 1. qeyri-kommersiya fəaliyyəti ilə bağlı çəkilən xərclər 2. əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər 3. dövriyyə vəsaitlərinin alınmasına və gətirilməsinə çəkilən xərclər 4. fərdi istehlaka çəkilən xərclər 5. norma həddində ehtiyat fondlarına ayırmalar üzrə çəkilən xərclər (Çəki: 1)

- 1,2,3
 - 1,2,4
 - 3,4,5
 - 2,4,5
-

Sual: Aşağıdakı xərclərdən hansının gəlirdən çıxılmasına yol verilmir? (Çəki: 1)

- təcrübə konstruktör işlərinə çəkilən xərclərin
 - elmi-tədqiqat işlərinə çəkilən xərclərin
 - layihə-axtarış işlərinə çəkilən xərclərin
 - əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclərin
-

Sual: Qeyri-kommersiya fəaliyyəti ilə bağlı xərclər gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- ümumi qaydada gəlirdən çıxılır

- gəlirdən çıxılmır
 - ümumi gəlirdəki xüsusi çəkisinə uyğun olaraq gəlirdən çıxılır
 - yalnız kommunal xarakterli qeyri-kommersiya xərcləri gəlirdən çıxılır
-

Sual: Əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- xərclərin 50 faizi gəlirdən çıxılır
 - gəlirdən çıxılmır
 - ancaq yemək xərcləri çıxılır
 - ancaq mənzil xərcləri çıxılır
-

Sual: Sahibkarlıq fəaliyyəti əyləncə və sosial xarakter daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, əyləncə və sosial xərclər gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- xərclərin 50 faizi gəlirdən çıxılır
 - gəlirdən tam həcmdə çıxılır
 - ancaq əyləncə xərcləri çıxılır
 - ancaq sosial xərclər çıxılır
-

Sual: Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- ümumi qaydada gəlirdən çıxılır
 - yalnız normadan artıq olan hissəsi gəlirdən çıxılır
 - əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla gəlirdən çıxılmır
 - gəlirdən çıxılmır
-

Sual: Faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- normadan artıq xərclərin 50 faizi çıxılır
- normadan artıq xərclərin 20 faizi çıxılır

gəlirdən çıxılmır

gəlirdən çıxılır

Sual: Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə – ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclər keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin neçə faizindən artıq olmamaqla gəlirdən çıxılır? (Çəki: 1)

125 faizi

100 faizi

75 faizi

50 faizi

Sual: Əgər malların [işlərin, xidmətlərin] təqdim edilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə aid edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümitsiz borc məbləğinin hansı hissəsini gəlirdən çıxıb bilər? (Çəki: 1)

ümitsiz borc məbləğinin 50 faizini

ümitsiz borc məbləğinin 25 faizini

ümitsiz borcun tam məbləğini

ümitsiz borc məbləği gəlirdən çıxılmır

Sual: Ümitsiz borc məbləğinin gəlirdən çıxılmasına hansı halda yol verilir? (Çəki: 1)

vergi ödəyicisi ümitsiz borc məbləğini gəlirdən çıxıb bilməz

ümitsiz borc məbləğinin gələcəkdə alınması imkanı yarandıqda

əlaqədar vergi orqanının razılığından sonra gəlirdən çıxıla bilər

vergi ödəyicisinin mühasibat kitablarında ümitsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiği vaxt

Sual: Gəlir götürmək məqsədi ilə aparılan elmi-tədqiqat, layihə axtarış və təcrübə-konstruktor işlərinə çəkilən hansı xərclər hansı halda gəlirdən çıxıla bilər? (Çəki: 1)

bu xərclər əsas vəsaitlərin alınması ilə bağlı olduqda

- bu xərclər əsas vəsaitlərin quraşdırılması ilə bağlı olduqda
- bu xərclər kapital xarakteri daşdıqda
- bu xərclər əsas vəsaitlərin alınması, quraşdırılması ilə bağlı olmadıqda və kapital xarakteri daşımadiqda

Sual: Müəssisənin balansında olan torpaqların illik amortizasiya norması neçə faizdir? (Çəki: 1)

- 7 faizədək
- 20 faizədək
- 25 faizədək
- amortizasiya olunmur


Sual: Amortizasiya olunmayan aktivlər qrupunu göstərin : 1. istismar vaxtı çatmayan çoxillik əkmələr 2. iş heyvanları 3. nəqliyyat vasitələri 4. konservasiya edilmiş əsas vəsaitlər 5. məhsuldar heyvanlar (Çəki: 1)

- 1,2,3
- 2,3,5
- 1,4,5
- 3,4,5

Sual: İncəsənət əsərləri üçün illik amortizasiya norması neçə faizdir? (Çəki: 1)

- 7 faizədək
- 10 faizədək
- 20 faizədək
- amortizasiya olunmur

BÖLMƏ: 0109

Ad	0109
Suallardan	16
Maksimal faiz	16
Sualları qarşıdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Amortizasiya olunmayan aktivləri göstərin: 1. binalar, tikintilər, qurğular 2. ümumi istifadədə olan avtomobil yolları 3. maşınlar, avadanlıq və hesablama texnikası 4. torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular [tikililər] 5. geoloji kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər 6. ümumi istifadədə olan parklardakı avadanlıqlar (Çəki: 1)

- 1, 4, 5
 - 2, 4, 6
 - 1, 3, 5
 - 2, 3, 6
-

Sual: Elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər üçün illik amortizasiya norması neçə faizdir? (Çəki: 1)

- həmin aktivlər amortizasiya olunmur
 - 20%
 - 15 %
 - 25%
-

Sual: Heyvanxanalarda və digər analogi müəssisələrdə olan heyvanat aləminin eksponatları, kitabxana fondları, kinofondlar [video, audio, foto], səhnə rekvizitləri, muzey sərvətləri [eksponatları] üzrə illik amortizasiya normasının yuxarı həddi neçə faizdir? (Çəki: 1)

- 10%
 - 20%
 - 25%
 - həmin aktivlər amortizasiya olunmur
-

Sual: İstismara verilməmiş anbarda olan əsas vəsaitlər üzrə amortizasiya normasının yuxarı həddi neçə faizdir? (Çəki: 1)

- 10 faiz
 - 20 faiz
 - 25 faiz
 - amortizasiya hesablanmır
-

Sual: Maşınlar, avadanlıq və hesablama texnikası üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir? (Çəki: 1)

- 7 faiz
 - 20 faiz
 - 25 faiz
 - amortizasiya olunmur
-

Sual: Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər üçün amortizasiya normasının yuxarı həddi neçə faizdir? (Çəki: 1)

- 7 faiz
 - 20 faiz
 - 25 faiz
 - amortizasiya olunmur
-

Sual: İstifadə müddəti məlum olan qeyri-maddi aktivlər üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir? (Çəki: 1)

- 7 faiz
 - 10 faiz
 - 20 faiz
 - illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə
-

Sual: Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq: (Çəki: 1)

- növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər
 - carı vergi ilində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər
 - növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilməz
 - yaranan fərq həmin əsas vəsaitlərin qalıq dəyərinin artmasına aid edilir
-

Sual: İstismara yararlı olan tam amortizasiya olunmuş əsas vəsaitlərin, konservasiya edilmiş əsas vəsaitlərin, ümumi istifadədə olan avtomobil yollarının, ümumi istifadədə olan parklardakı avadanlıqların, istismara verilməmiş anbarda olan əsas vəsaitlərin illik amortizasiya normasının aşağı həddi neçə faizdir? (Çəki: 1)

- 20%
 - 7%
 - həmin aktivlər amortizasiya olunmur
 - 25%
-

Sual: İlin sonuna hər hansı kateqoriyaya aid əsas vəsaitlərin qalıq dəyəri neçə manatdan və ya ilkin dəyərinin neçə faizindən az olduqda qalıq dəyərinin məbləği gəlirdən çıxılır? (Çəki: 1)

- 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən
 - 100 manatdan və ya ilkin dəyərinin 3 faizindən
 - şərti maliyyə vahidinin 100 mislindən və ya qalıq dəyərinin 5 faizindən
 - şərti maliyyə vahidinin 50 mislindən və ya ilkin dəyərinin 2 faizindən
-

Sual: Təmirlə bağlı xərclər gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- təmir xərcləri gəlirdən çıxılmır
 - təmir xərclərinin 50 faizi gəlirdən çıxılır
 - təmir xərclərinin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olmayan hissəsi gəlirdən çıxılır
 - heç bir hədd qoyulmadan gəlirdən çıxılır
-

Sual: Əsas vəsaitlər üzrə təmir xərclərinin məhdudlaşdırılan məbləği müəyyən edilərkən məhdudlaşdırılan faiz dərəcəsi hansı göstəriciyə tətbiq edilir? (Çəki: 1)

- əsas vəsaitin bazar qiymətinə
 - əsas vəsaitlərin cari ilin sonuna qalıq dəyərinə
 - əsas vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərinə
 - əsas vəsaitlərin əvvəlki ilin əvvəlinə balans dəyərinə
-

Sual: Binalar, tikintilər və qurğular üçün təmirlə bağlı xərclərin məhdudlaşdırılan həddi həmin vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərinin neçə faizi miqdarında müəyyən edilmişdir?

(Çəki: 1)

- 3 faiz
- 2 faiz
- 4 faiz
- 5 faiz

Sual: Nəqliyyat vasitələri üzrə təmir xərclərinin yuxarı həddi necə faizdir? (Çəki: 1)

- ilin sonuna qalıq dəyərinin 3 %
- ilin sonuna qalıq dəyərinin 7 %
- ilin sonuna qalıq dəyərinin 9 %
- ilin sonuna qalıq dəyərinin 5 %

Sual: Amortizasiya olunmayan, köhnəlmə [amortizasiya] hesablanmayan avadanlıqların təmirinə çəkilmiş xərclər gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- gəlirdən çıxılmaz və onların qalıq dəyərini artırır
- tam həcmdə çıxılır
- çəkilmiş xərclərin 10% çıxılır
- çəkilmiş xərclərin yalnız 40% çıxılır

Sual: Əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər icarəyə verənlə icarəçi arasında necə razılaşdırılır? (Çəki: 1)

- onlar arasında şifahi razılaşma ilə
- icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə ilə
- razılaşdırılmaz
- həm şifahi, həm də yazılı qaydada razılaşdırılır

BÖLMƏ: 0110

Ad	0110
Suallardan	20
Maksimal faiz	20
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən Vergi Məcəlləsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən ilin sonunda hansı qaydada vergi tutulur? (Çəki: 1)

- fiziki şəxslərdən 12 faiz, hüquqi şəxslərdən isə 22 faiz dərəcəsi ilə vergi tutulur
 - bir daha vergi tutulmur
 - fiziki şəxslərdən 10 faiz, hüquqi şəxslərdən isə 15 faiz dərəcəsi ilə vergi tutulur
 - həmin gəlirin 50 faizindən ümumi qaydada vergi tutulur
-

Sual: Milli Bankın filiallarına kreditlər [ssudalar] üzrə ödənilən faizlərdən ödəmə mənbəyində vergi hansı dərəcə ilə tutulur? (Çəki: 1)

- 10 faiz]
 - 15 faiz
 - 27 faiz
 - tutulmur
-

Sual: Rezidentlər və ya qeyri-rezidentlərin daimi nümayəndəliyi tərəfindən ödənilən faizlərdən əgər gəlir Azərbaycan Respublikası mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- 15 faiz
 - 24 faiz
 - 5 faiz
 - 10 faiz
-

Sual: Faizlərin faktiki sahibi mənfəəti vergiyə cəlb olunan rezident müəssisədirsə, onun faiz üzrə gəlirindən ilin sonunda hansı qaydada vergi tutulur? (Çəki: 1)

- bir daha vergi tutulmur
 - ümumi qaydada vergi hesablanır və hesablanmış məbləğdən ödəmə mənbəyində tutulan verginin məbləği çıxılır
 - 14 faiz dərəcəsi ilə vergi tutulur
 - 10 faiz dərəcəsi ilə vergi tutulur
-

Sual: Daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur? (Çəki: 1)

- 22 faiz
 - vergi tutulmur
 - 15 faiz
 - 14 faiz
-

Sual: Azərbaycan mənbəyindən royalti şəklində əldə edilən gəlirdən ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur? (Çəki: 1)

- 15 faiz
 - 14 faiz
 - 10 faiz
 - vergi tutulmur
-

Sual: Qeyri-rezidentin daimi nümayəndəliyinə Azərbaycan Respublikasında ödənilən royaltidən ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur? (Çəki: 1)

- 10 faiz
 - 14 faiz
 - 24 faiz
 - ödəmə mənbəyində vergi tutulmur
-

Sual: Azərbaycan Respublikasında daşınmaz əmlakın [yaşayış fondu istisna olmaqla] vergitutma məqsədləri üçün aylıq icarə haqqı məbləğinin minimum həddi hansı dövlət orqanı tərəfindən müəyyən edilir? (Çəki: 1)

- Ədliyyə Nazirliyi
 - Maliyyə Nazirliyi
 - Nazirlər Kabineti
 - İqtisadi İnkişaf Nazirliyi
-

Sual: Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyə aid olmayan dividend

gəlirindən hansı qaydada və hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- ödəmə mənbəyində xərclər çıxılmaqla 4 faiz dərəcə ilə
 - ödəmə mənbəyində xərclər çıxılmaqla 6 faiz dərəcə ilə
 - ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə
 - ödəmə mənbəyində xərclər çıxılmaqla 14 faiz dərəcə ilə
-

Sual: Rezident müəssisənin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq qeyri-rezidentə Azərbaycan mənbəyində ödənilən və daimi nümayəndəliyə aid olmayan sığorta ödəmələrindən hansı qaydada və hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- ödəmə mənbəyində xərclər çıxılmadan 4 faiz dərəcə ilə
 - ödəmə mənbəyində xərclər çıxılmadan 6 faiz dərəcə ilə
 - ödəmə mənbəyində xərclər çıxılmaqla 10 faiz dərəcə ilə
 - ödəmə mənbəyində xərclər çıxılmaqla 14 faiz dərəcə ilə
-

Sual: Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq daşımalar həyata keçirən qeyri-rezidentə ödənilən, daimi nümayəndəliklə bağlı olmayan gəlirindən hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- vergi tutulmur
 - 10 faiz
 - 6 faiz
 - 4 faiz
-

Sual: Azərbaycan Respublikası ərazisində daimi nümayəndəlik yaratmayan qeyri-rezidentin Azərbaycan mənbəyindən icarə haqqı şəklində əldə etdiyi gəlirindən hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- vergi tutulmur
 - 6 faiz
 - 10 faiz
 - 14 faiz
-

Sual: Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması

haqqında beynəlxalq müqavilələrdə hansı məsələlər nəzərdə tutulduğu halda ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği müəyyən edilmiş qaydada geri qaytarılır? (Çəki: 1)

- vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma
 - yalnız vergilərin aşağı dərəcəsi
 - yalnız vergilərdən tam azad olunma
 - ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği geri qaytarılmır
-

Sual: Rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarında Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır mı? (Çəki: 1)

- nəzərə alınır
 - 50%-i nəzərə alınır
 - nəzərə alınmır
 - həmin məbləğin 1000 manatdan çox olan hissəsi nəzərə alınır
-

Sual: Rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun səsvermə hüququ verən səhmlərinin hansı hissəsinin sahibdirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir? (Çəki: 1)

- 20%-dən çoxuna
 - 5%-dən çoxuna
 - 10%-dən çoxuna
 - 15%-dən çoxuna
-

Sual: Hüquqi şəxslərin mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi məqsədləri üçün vergi ili dedikdə hansı vaxt başa düşülür? (Çəki: 1)

- təqvim ili
 - istənilən ardıcıl 12 ay
 - verginin hesablanması müddəti
 - verginin ödənilməsi müddəti
-

Sual: Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər nə vaxt aparılmalıdır? (Çəki: 1)

- uçot metodunun dəyişdirildiyi ildə
 - uçot metodunun dəyişdirildiyi ildən sonrakı ildə
 - uçot metodunun dəyişdirildiyi vergi ilinin aprel ayınının 15-dək
 - uçot metodu dəyişdirilmir
-

Sual: Vergi ödəyicisi kassa metodu ilə uçot apardıqda gəlirin əldə edilməsi vaxtı hansı vaxt sayılır? (Çəki: 1)

- vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt
 - yalnız vergi ödəyicisinin nağd pul vəsaitini aldığı vaxt
 - yalnız nağdsız ödəmədə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt
 - xərcin faktiki çəkildiyi vaxt
-

Sual: Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı hansı vaxt sayılır? (Çəki: 1)

- xərcin faktiki çəkildiyi vaxt
 - gəlirin faktiki əldə edildiyi vaxt
 - öhdəliyin yarandığı vaxt
 - vergi ödəyicisinin özünün müəyyənləşdirdiyi vaxt
-

Sual: Vergi uçotu məqsədləri üçün kassa metodu tətbiq edildikdə vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənilməsi halda [qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda], hansı vaxt xərcin çəkilməsi vaxtı sayılır? (Çəki: 1)

- öhdəliyin ləğv edildiyi və ya ödənilməsi vaxt
 - xərcin faktiki çəkildiyi vaxt
 - gəlirin faktiki əldə edildiyi vaxt
 - vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt
-

Ad	1011
Suallardan	20
Maksimal faiz	20
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Vergi ödəyiciləri mənfəət [gəlir] vergisi üzrə son hesablamayı nə vaxt aparmalı və vergini ödəməlidirlər? (Çəki: 1)

- vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamayı aparmalı və vergini ödəməlidirlər
- istənilən vaxt
- növbəti ilin aprel ayının 15-dək
- növbəti ilin yanvar ayının 1-dək

Sual: Əlavə dəyər vergisi nədir? (Çəki: 1)

- vergi tutulan dövriyyədən hesablanan vergi
- vergi ödəyicisinə verilən elektron vergi hesab-fakturalarda göstərilən vergi
- Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq
- vergi ödəyicisinə verilən elektron vergi hesab-fakturalarda göstərilən verginin ödənilmiş məbləği

Sual: Aşağıdakı şəxslərdən hansıları ƏDV-ni ödəməkdən azaddırlar? (Çəki: 1)

- Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər
- ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən qeyri-rezident şəxslər
- sığorta fəaliyyəti ilə məşğul olan şəxslər
- Aksizli malları istehsal edən şəxslər

Sual: Azərbaycan Respublikasında iş görən və ya xidmət göstərən qeyri-rezidentlər nə vaxt ƏDV ödəyiciləri sayılırlar? (Çəki: 1)

- vergi tutulan əməliyyatlarının həcmindən asılı olaraq

- qeyri-rezidentlər ƏDV ödəyiciləri deyildir
 - ƏDV məqsədləri üçün qeydiyyatdan keçdikdən sonra
 - istənilən halda
-

Sual: Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi ən azı hansı məbləğdən artıq olan hüquqi şəxs, ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidir? (Çəki: 1)

- 90000 manatdan
 - 120000 manatdan
 - 22500 manatdan
 - 45000 manatdan
-

Sual: Əvvəlki on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 90000 manatdan artıq olan fiziki şəxs həmin dövr başa çatdıqdan sonra neçə gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur?... (Çəki: 1)

- 2 gün
 - 5 gün
 - 10 gün
 - 15 gün
-

Sual: Birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs hansı halda ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur? (Çəki: 1)

- belə şəxslər həmişə ƏDV ödəyicisidir
 - birgə sahibkarlıq fəaliyyətində vergi tutulan əməliyyatlarının həcmindən asılı olmayaraq ƏDV ödəyicisi ola bilməzlər
 - birgə sahibkarlıq fəaliyyəti iştirakçıları hüquqi şəxs olduqda
 - birgə sahibkarlıq fəaliyyəti iştirakçılarından biri ƏDV ödəyicisi
-

Sual: ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə hansı dövlət orqanının müəyyən etdiyi forma üzrə verilməlidir? (Çəki: 1)

- Vergilər Nazirliyinin

- Maliyyə Nazirliyinin
 - Nazirlər Kabinetinin
 - Nazirlər Kabinetinin
-

Sual: Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin qeydiyyat reystrində qeydə almağa və ərizə verildikdən sonra neçə iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə borcludur? (Çəki: 1)

- 10 gün
 - 15 gün
 - 20 gün
 - 5 gün
-

Sual: Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 1. məcburi qeydiyyat zamanı qeydiyyat haqqında ərizə verməyə dair öhdəliyin yarandığı aydan sonrakı hesabat dövrünün birinci günündə; 2. könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə; 3. vergi ödəyicisinin qeydiyyat haqqında ərizəsində göstərilən tarixdə; 4. vergi orqanının təşəbbüsü ilə müəyyən edilən tarixdə; 5. vergi ödəyicisinin ərizəsinin təqdim edildiyi tarixdə. (Çəki: 1)

- 1, 2, 5
 - 1, 2, 3
 - 1, 4, 5
 - 2, 3, 4
-

Sual: Hansı vergi ödəyicisini vergi orqanı ƏDV məqsədləri üçün qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir? (Çəki: 1)

- ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən
 - qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident şəxsləri
 - qeyri sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-rezident şəxsləri
 - ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında öhdəliyi yaranmayan və ərizə verməyən
-

Sual: Vergi Məcəlləsi ilə müəyyən olunmuş hallarda ƏDV ödəyicisi haqqında rəsmi sorğulara əsasən sorğu edənə hansı sənəd verilir? (Çəki: 1)

- rəsmi sorğunun nəticələri üzrə tərtib olunan akt
 - qeydiyyatata alınmadan imtina barədə bildiriş
 - ƏDV ödəyicilərinin reyestrindən çıxarış
 - qeydiyyat bildirişi
-

Sual: Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 75000 manatdan çox olmadığı halda vergi ödəyicisi son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən neçə il keçdikdən sonra qeydiyyatın ləğv olunması barədə ərizə verə bilər? (Çəki: 1)

- 3 il
 - 1 il
 - 2 il
 - il yarım
-

Sual: ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması nə vaxt qüvvəyə minir? (Çəki: 1)

- qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi aydan sonrakı ayın 1-ci günündə
 - qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün
 - qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi ayın 1-ci günü
 - vergi orqanı tərəfindən müəyyənləşdirilən gün
-

Sual: ƏDV üzrə vergitutma obyektı olan əməliyyatları göstərin: 1. malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi; 2. fəvqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması; 3. fəvqəladə hallar nəticəsində malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması; 4. ƏDV qeydiyyatının ləğvetmə vaxtı sahiblikdə qalan mallar 5. Azərbaycan Respublikasının hüdudlarından kənarında xidmətlər göstərilməsi və ya işlər görülməsi (Çəki: 1)

- 1, 2, 5
- 2, 3, 4
- 3, 4, 5

1, 2, 4

Sual: ƏDV tutulan əməliyyatı göstərin (Çəki: 1)

- tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarə etmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar və onların tutulması müqabilində göstərdiyi xidmətlər;
 - kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti
 - vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi
 - Azərbaycan Respublikası Milli Bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi
-

Sual: Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar əlavə dəyər vergisinə cəlb edilirmi? (Çəki: 1)

- əlavə dəyər vergisinə cəlb edilmir
 - əlavə dəyər vergisinə mal qalığının 50 faizi cəlb edilir
 - əlavə dəyər vergisinə cəlb edilir
 - əlavə dəyər vergisinə qiymət arasındakı fərq cəlb edilir
-

Sual: Malları ƏDV-ə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxıla bilərmi? (Çəki: 1)

- vergi tutulan əməliyyat kimi baxılır
 - vergi tutulan əməliyyat kimi baxılır
 - ƏDV-dən qismən azad edilən əməliyyat kimi baxılır
 - sıfır [0] dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyat kimi baxılır
-

Sual: Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabinetinin] müəyyən etdiyi əmsallar hansı məbləğə tətbiq edilməklə hesablanır? (Çəki: 1)

- 235 manat
- 225 manat
- şərti maliyyə vahidinin 12 mislinə
- şərti maliyyə vahidinin 12 mislinə

Sual: Müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilməsi müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad edirmi? (Çəki: 1)

- azad etmir
- müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün yalnız vergiləri ödəməkdən azad edir
- müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün yalnız faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad edir
- bütün hallarda azad edir

BÖLMƏ: 0112

Ad	0112
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, həmçinin beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi hansı faiz dərəcəsi ilə ƏDV-yə cəlb olunur? (Çəki: 1)

- sıfır [0] dərəcə ilə
- 18% dərəcə ilə
- bu əməliyyatlar vergidən azaddır
- 20% dərəcə ilə

Sual: Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] elektron vergi hesab-fakturasını mal göndərildəndən [iş görüldəndən, xidmət göstərildəndən] sonra neçə gündən gec olmayaraq verməyə borcludur? (Çəki: 1)

- Mal təqdim edildikdən dərhal sonra

- 3 gündən tez olmayaraq
 - 5 gündən gec olmayaraq
 - 15 gündən sonra
-

Sual: Malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ƏDV elektron vergi hesab-fakturasının 5 gün ərzində verilmədiyi halda vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır? (Çəki: 1)

- daşınmanın başa çatdırıldığı vaxt
 - daşınmanın başlandığı vaxt
 - daşınmanın başa çatdırıldığı aydan sonrakı ayın 1-də
 - daşınmanın başa çatdırıldığı ayın sonuncu günündə
-

Sual: Malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ƏDV elektron vergi hesab-fakturasının 5 gün ərzində verilmədiyi halda vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır? (Çəki: 1)

- daşınmanın başa çatdırıldığı vaxt
 - daşınmanın başlandığı vaxt
 - daşınmanın başa çatdırıldığı aydan sonrakı ayın 1-də
 - daşınmanın başa çatdırıldığı ayın sonuncu günündə]
-

Sual: Xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, ƏDV məqsədləri üçün xidmətlərin göstərilməsi vaxtı hansı vaxt sayılır? (Çəki: 1)

- vergi orqanının müəyyən etdiyi vaxt
 - xidmətlərin hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənilməsi vaxtı
 - bu əməliyyatlar vergi tutulan əməliyyatlar hesab edilmir
 - vergi ödəyicisi tərəfindən müəyyən edilən vaxt
-

Sual: Vergi ödəyicisi haqqı ödənilməklə öz işçilərinə mal verirsə, ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır? (Çəki: 1)

- malların təqdim edilməsinə sərəncam verildiyi vaxt

- işçilər üçün mallar göndərildiyi, işlər görüldüyü, xidmətlər göstərildiyi vaxt
 - malların verildiyi ayın sonuncu günü
 - malların verildiyi aydan sonrakı ayın birinci günü
-

Sual: Malları göndərən tərəf onları qurursa və ya quraşdırırsa ƏDV-nin məqsədləri üçün malların təqdim edildiyi yer hansı yer sayılır? (Çəki: 1)

- malların nəqlinin başlandığı yer
 - malların təqdim edildiyi yer
 - malların qurulduğu və ya quraşdırıldığı yer
 - malların nəqlinin başa çatdığı yer
-

Sual: İşlərin görüldüyü yer daşınan əmlakla bağlıdırsa, ƏDV məqsədləri üçün işlərin görüldüyü yer hansı yer sayılır? (Çəki: 1)

- işlərin faktiki görüldüyü yer
 - işlərin alıcısının yerləşdiyi yer
 - daşınan əmlakın mülkiyyətçisinin olduğu yer
 - işləri görən şəxsin qeydiyyatda olduğu yer
-

Sual: ƏDV-nin məqsədləri üçün nəqletmənin həyata keçirildiyi yer [işlər, xidmətlər bu nəqletmə ilə bağlı olduqda] hara sayılır? (Çəki: 1)

- nəqliyyat vasitəsinin qeydiyyatda olduğu yer
 - nəqliyyat xidmətinin faktiki ödənilməsi yeri
 - nəqliyyat xidmətindən istifadə edən şəxsin olduğu yer
 - nəqletmənin faktiki həyata keçirildiyi yer
-

Sual: Kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi xidmətləri üzrə işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer [ƏDV məqsədləri üçün] aşağıdakılardan hansıdır? (Çəki: 1)

- işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer

- işlərin faktiki görüldüyü [xidmətlərin faktiki göstərildiyi] yer
 - daşınmaz əmlakın olduğu yer
 - nəqliyənin faktiki həyata keçirildiyi yer
-

Sual: ƏDV-nin məqsədləri üçün qeydiyyatdan alınmayan qeyri-rezident Azərbaycan Respublikası ərazisində xidmət göstərsə və ya iş görürsə, ƏDV-yə hansı dərəcə ilə cəlb olunur? (Çəki: 1)

- sıfır [0] dərəcə ilə
 - 18 faiz
 - vergidən azaddır
 - 10 faiz
-

Sual: Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, qeyri-rezidentdən hesablanan ƏDV nə vaxt büdcəyə ödənilir? (Çəki: 1)

- Ödəmə verildiyi gün ərzində
 - Ödəmə verildiyi gündən sonrakı 5 gün ərzində
 - Ödəmənin verildiyi ay üçün ƏDV-nin bəyannaməsi verilərkən
 - Ödəmə verildiyi gündən sonrakı 7 gün ərzində
-

Sual: Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o qeyri-rezidentdən hesablanan ƏDV-ni nə vaxt büdcəyə ödəməyə borcludur? (Çəki: 1)

- Ödəmənin həyata keçirildiyi gün ərzində
 - Ödəmə verildiyi gündən sonrakı 5 gün ərzində
 - Ödəmə verildiyi gündən sonrakı 7 gün ərzində
 - Ödəmənin verildiyi ay üçün ƏDV bəyannaməsi verilərkən
-

Sual: Vergi agenti qeyri-rezidentə ƏDV-nin hesablanması barədə vergi orqanına nə vaxt bəyannamə təqdim etməlidir? (Çəki: 1)

- Ödəmə verilən aydan sonrakı ayın 20-dən gec olmayaraq
- Ödəmə verilən aydan sonrakı ayın 1-dən gec olmayaraq

- Ödəmə verilən gündən sonra 7 gündən gec olmayaraq
 - bəyannamə təqdim edilmir
-

Sual: Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, ƏDV tutulan əməliyyatın vaxtı necə müəyyənləşdirilir? (Çəki: 1)

- idxal mallarının təqdim edildiyi vaxt
 - malların gömrük xidməti nəzarətindən çıxdığı vaxt
 - malların gömrük xidməti nəzarətindən çıxdıqdan sonrakı ayın 1-ci günü
 - mallar idxal ediləndən 5 gün sonra
-

Sual: ƏDV məqsədləri üçün digər şəxsin [vəkalət verən] agenti [vəkalət alan] olan şəxs tərəfindən mallar göndərilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi kimin həyata keçirdiyi əməliyyat sayılır? (Çəki: 1)

- vəkalət verənin
 - vəkalət alanın
 - vəkalət verənlə vəkalət alanın razılığı ilə müəyyənləşdirilir
 - hər ikisinin
-

Sual: Agent ƏDV üzrə vergi ödəyicisi olduqda, agentin digər şəxsdən [vəkalət verəndən] aldığı elektron vergi hesab-fakturası ona ƏDV məbləğini əvəzləşdirmək hüququ verirmi? (Çəki: 1)

- ƏDV elektron vergi hesab-fakturası əldə edildikdə əvəzləşdirmək hüququ verir
 - digər şəxsdən alınmış elektron vergi hesab-fakturaagentə ƏDV əvəzləşdirmək hüququ vermir
 - ƏDV elektron vergi hesab-fakturası üzrə ödəniş nağdsız qaydada aparıldıqda əvəzləşdirmək hüququ verir
 - agentin heç bir halda ƏDV əvəzləşdirmək hüququ yoxdur
-

Sual: Agent malların [işlərin, xidmətlərin] alıcısına [sifarişçisinə] elektron vergi hesab-fakturası verə bilərmi? (Çəki: 1)

- malların [işlərin, xidmətlərin] tərkibinə ƏDV daxil edilmişdirsə, elektron vergi hesab-fakturası verə bilər

- malların [işlərin, xidmətlərin] tərkibinə ƏDV daxil edilib-edilməməsindən asılı olmayaraq elektron vergi hesab-fakturası verə bilməz
- agent yalnız ƏDV üzrə ödəyici olduqda verə bilər
- agentin ƏDV ödəyicisi olub-olmamasından asılı olmayaraq elektron vergi hesab-fakturası verə bilər

Sual: Agent üçün ƏDV üzrə vergitutma bazası necə müəyyənləşdirilir? (Çəki: 1)

- malların təqdim edilməsi [işlərin görülməsi, xidmətlərin göstərilməsi] üzrə göstərilən xidmətlərə görə digər şəxs tərəfindən ona ödənilən haqların [mükafatların] dəyəri agentin vergitutma bazasını təşkil edir
- agentin təqdim etdiyi malların tam dəyəri onun vergitutma bazasını təşkil edir
- agentin təqdim etdiyi mallara görə ona ödənilən haqlar [mükafatlar] onun vergitutma bazasına aid edilmir
- agent tərəfindən digər şəxslərə göstərilən xidmətlərə görə agent üçün vergitutma bazası yaranmır

Sual: Lotereyaların keçirilməsi şərtlərinə uyğun olaraq uduş fondu tam və ya qismən mallardan ibarət olduqda, lotereya keçirən şəxs tərəfindən uduş fondu üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilirmi? (Çəki: 1)

- hər bir halda əvəzləşdirilir
- uduş fondu üçün alınmış mallara görə ƏDV ödənilmir
- əvəzləşdirilmir
- ƏDV lotereyanı udmuş şəxs tərəfindən ödənilir

BÖLMƏ: 0113

Ad	0113
Suallardan	15
Maksimal faiz	15
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: ƏDV-nin dərəcəsi vergi tutulan əməliyyatın və idxalın dəyərinin neçə faizidir? (Çəki: 1)

- vergi tutulan əməliyyatın dəyərinin 10 faizi
- vergi tutulan əməliyyatın və idxalın dəyərinin 18 faizi

- vergi tutulan idxalın 0 faizi
 - vergi tutulan idxalın 15 faizi
-

Sual: Hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği necə müəyyənləşdirilir ? (Çəki: 1)

- vergi tutulan dövriyyəyə vergi dərəcəsinin tətbiqi ilə hesablanan verginin məbləği kimi
 - vergi tutulan dövriyyəyə vergi dərəcəsinin tətbiqi ilə hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasında olan fərq kimi
 - malların [işlərin və xidmətlərin] alış qiymətləri ilə təqdimetmə qiymətləri arasındakı fərqdən hesablanan məbləği kimi
 - vergi qanunvericiliyinə müvafiq olaraq əvəzləşdirilməli olan verginin məbləği kimi
-

Sual: Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların [iş və xidmətlərin] dəyəri ödənilən gündən gec olmayaraq, malların [iş və xidmətlərin] dəyəri üzrə iki və ya daha çox ödəmə aparılırsa, ƏDV-nin məbləği necə ödənilməlidir? (Çəki: 1)

- aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabı vasitəsilə ödənilməlidir.
 - aparılmış ödəniş məbləğinə uyğun olaraq bank hesabı vasitəsilə ödənilməlidir.
 - aparılmış ödəniş məbləğinə uyğun olaraq nağd qaydada ödənilməlidir.
 - aparılmış ödəniş məbləğinə uyğun olaraq vergi ödəyicisinin depozit hesabı vasitəsilə ödənilməlidir
-

Sual: Əyləncə və yemək xərclərinin, habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin çəkilməsi nəticəsində ödənilmiş ƏDV necə əvəzləşdirilir? (Çəki: 1)

- nağdsız ödəmələr olduqda əvəzləşdirilir
 - ödənişin formasından asılı olmayaraq əvəzləşdirilmir
 - ödənişin 50 faizi həcmində əvəzləşdirilir
 - nağd ödəmələr olduqda əvəzləşdirilir
-

Sual: Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir? (Çəki: 1)

- yol verilmir

- yol verilir
 - yalnız əyləncə xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilir
 - yalnız sosial xarakterli xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilir
-

Sual: Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi zamanı bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği hansı dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir? (Çəki: 1)

- həmin halların yarandığı hesabat dövrü üzrə
 - ƏDV üçün elektron vergi elektron vergi hesab-fakturanı verildiyi və ƏDV-nin məbləğini həmin elektron vergi hesab-fakturadadüzgün göstərildiyi dövr üzrə
 - vergi tutulan dövriyyə dəqiqləşdirilmir
 - mallar, işlər və xidmətlərlə bağlı ödəmə aparılan dövr üzrə
-

Sual: Sıfır [0] dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar aparan şəxslər tərəfindən mallar, işlər, xidmətlər alınarkən nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV-nin məbləği hansı qaydada əvəzləşdirilir? (Çəki: 1)

- 50 faiz əvəzləşdirilir
 - əvəzləşdirilmir
 - ümumi qaydada əvəzləşdirilir
 - 30 faiz əvəzləşdirilir
-

Sual: Hansı şəxslərin ƏDV elektron vergi hesab-fakturası nı vermək hüququ vardır ? (Çəki: 1)

- ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən fiziki şəxslərin
 - ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən hüquqi şəxslərin
 - ƏDV məqsədləri üçün qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərin
 - ƏDV qeydiyyatından asılı olmayaraq istənilən şəxslərin
-

Sual: Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] elektron vergi hesab-fakturasını mal göndərildəndən [iş görüldəndən, xidmət göstərildəndən] sonra neçə gündən gec olmayaraq verməyə borcludur? (Çəki: 1)

- 3

- 7
 - 5
 - 10
-

Sual: Qəbzlər, çeklər, müəyyən edilmiş qaydada sifariş edilməyən, çap edilməyən və tərtib edilməyən elektron vergi hesab-fakturaları, nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər ƏDV-nin əvəzləşdirilməsinə əsas verirmi? (Çəki: 1)

- əsas vermir
 - yalnız nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər əsas verir
 - əsas verir
 - yalnız qəbzlər əsas verir
-

Sual: Aşağıdakı sənədlərdən hansı ƏDV-nin ödənilmiş məbləğinin əvəzləşdirilməsinə əsas vermir? (Çəki: 1)

- gömrük orqanları tərəfindən verilən ƏDV-nin ödənildiyini təsdiq edən idxal sənədləri
 - qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış ƏDV ödənilməsinə təsdiq edən ödəmə sənədi
 - elektron vergi hesab-fakturası
 - qəbz və ya çek
-

Sual: Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətində xitam verildikdə, ƏDV bəyannaməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə neçə gün müddətində vergi orqanına təqdim edilməlidir? (Çəki: 1)

- 30 gün
 - 15 gün
 - 7 gün
 - 2 gün
-

Sual: ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün hesabat dövründən sonra hansı müddətdə vergi orqanına təqdim olunur? (Çəki: 1)

- hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 25-dən gec olmayaraq


Sual: Vergi tutulan idxal üzrə ƏDV Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulan qaydada hansı dövlət orqanı tərəfindən hesablanır və alınır? (Çəki: 1)

- Vergi orqanları tərəfindən
- Bələdiyyələr tərəfindən
- Məhkəmə orqanları tərəfindən
- Gömrük orqanları tərəfindən

Sual: Naxçıvan MR-da tutulan ƏDV hansı büdcəyə ödənilir? (Çəki: 1)

- Naxçıvan MR-nın büdcəsinə
- Respublika büdcəsinə
- yerli icra hakimiyyətinin büdcədən kənar fonduna
- bələdiyyə büdcəsinə

BÖLMƏ: 0114

Ad	0114
Suallardan	22
Maksimal faiz	22
Sualları qarşıdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Aksiz nədir? (Çəki: 1)

- Aksizli malların gəlirdən çıxılmayan xərclərinə aid edilməyən və müəssisənin mənfəətindən ödənilən vergidir
- Aksizli malların idxalına görə ödənilən xüsusi rüsumlardır
- Aksizli malların satış qiymətinə daxil edilən vergidir
- Aksizli malların maya dəyərində daxil edilən vergidir

Sual: Aşağıda göstərilən şəxslərdən hansı aksiz vergisinin ödəyicisi deyildir? (Çəki: 1)

- aksizli malları istehsal edən müəssisələr
- aksizli malları idxal edən şəxs
- aksizli malları istehsal edən fiziki şəxs
- aksizli malların satışı ilə məşğul olan şəxs

Sual: Aksizin vergitutma obyektinin məqsədləri üçün istehsal binasına aşağıdakılardan hansı daxildir? (Çəki: 1)

- İstehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar
- İstehsalın olduğu ərazidə yerləşən anbarlar və ticarət obyektləri
- Aksizli malları istehsal edən şəxslərin aksizli malları saxladığı anbarlar
- İstehsalın olduğu ərazidən kənarında yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar

Sual: İdxal olunan minik avtomobilləri, istirahət və ya idman yaxtaları və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr üçün aksiz üzrə vergi tutulan əməliyyatın məbləği nədir? (Çəki: 1)

- onların topdansatış bazar qiyməti
- onların mühərrikinin həcmi
- idxal olunan malların miqdarı
- həmin vasitələrin gömrük dəyəri

Sual: Aksizli malların idxalı zamanı aksiz tutulan əməliyyatın vaxtı hansı qanunvericilik aktına uyğun olaraq müəyyən edilir? (Çəki: 1)

- Vergi Məcəlləsinə
 - Mülki Məcəlləyə
 - Gömrük Məcəlləsinə
 - Mülki-Prosessual Məcəlləyə
-

Sual: Fiziki şəxs fərdi istehlakı üçün neçə litr alkoqollu içkini aksiz vergisi ödənilmədən idxal edə bilər? (Çəki: 1)

- 7 litr
 - 10 litr
 - 3 litr
 - 5 litr
-

Sual: Fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkoqollu içki və 600 ədəd siqaret idxal edilərkən aksizdən azadolmalar hansı halda tətbiq edilir? (Çəki: 1)

- gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olduqda
 - bütün hallarda
 - fiziki şəxsin istəyi ilə
 - Nazirlər Kabinetinin sərəncamına əsasən
-

Sual: Xammal və materiallar idxal edildikdə, müvafiq sənədlər vergi orqanına verildikdən sonra tutulmuş aksiz məbləği neçə gün ərzində vergi ödəyicisinə qaytarılmalıdır? (Çəki: 1)

- 15 gün
 - 30 gün
 - 45 gün
 - 10 gün
-

Sual: Aşağıdakı mallardan hansı aksizli mallara aid deyildir? (Çəki: 1)

- içməli spirt
 - neft məhsulları
 - tütün məmulatları
 - maya
-

Sual: Azərbaycan Respublikasında arağa [vodkaya], tündləşdirilmiş içkilərə və tündləşdirilmiş içki materiallarına, likyor və likyor məmulatlarına tətbiq olunan aksizin dərəcəsi hansıdır? (Çəki: 1)

- hər litrinə 0,5 manat

- hər litrinə 0,8 manat
 - hər dekalitrinə 0,2 manat
 - hər litrinə 0,08 manat
-

Sual: Azərbaycan Respublikasında pivə [alkoqolsuz pivə istisna olmaqla] və pivə tərkibli digər içkilərə tətbiq edilən aksizin dərəcəsi nə qədərdir? (Çəki: 1)

- hər litrinə 0,04 manat
 - hər litrinə 0,08 manat
 - hər litrinə 0,07 manat
 - hər litrinə 0,05 manat
-

Sual: Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 2000 kub santimetrədək olduqda hansı aksiz dərəcəsi tətbiq edilir? (Çəki: 1)

- Mühərrikin həcmnin hər kub santimetrinə görə 0,15 manat
 - Mühərrikin həcmnin hər kub santimetrinə görə 2,5 manat
 - Mühərrikin həcmnin hər kub santimetrinə görə 0,25 manat
 - Mühərrikin həcmnin hər kub santimetrinə görə 1,15 manat
-

Sual: Azərbaycan Respublikasına idxal olunan istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə hansı aksiz dərəcəsi tətbiq edilir? (Çəki: 1)

- Mühərrikinin həcmnin hər kub santimetrinə görə 0,15 manat
 - Mühərrikinin həcmnin hər kub santimetrinə görə 1 manat
 - Mühərrikinin həcmnin hər kub santimetrinə görə 2,5 manat
 - Mühərrikinin həcmnin hər kub santimetrinə görə - 1,5 manat
-

Sual: Aksizli malların istehsalı zamanı vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın neçəsinədək ödənilməlidir? (Çəki: 1)

- hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
- hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq

- hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq
-

Sual: Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər nə vaxt büdcəyə ödənilir? (Çəki: 1)

- həmin əməliyyatların baş verdiyi aydan sonrakı ayın 20-dən gec olmayaraq
 - həmin əməliyyatların aparıldığı vaxt
 - həmin əməliyyatların aparıldığı vaxtdan sonrakı bir ay müddətində
 - həmin əməliyyatlar aparıldıqdan sonra bir həftə müddətində
-

Sual: Aksiz vergisi üzrə bəyannamə vergi orqanına hansı müddətdə verilməlidir? (Çəki: 1)

- hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq]
 - hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq
-

Sual: Aksizli malları [xammal və materialları] alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs xammal və materialları alarkən ödənilmiş aksizin məbləğini əvəzləşdirmək üçün ərizəni nə vaxt vergi orqanına təqdim etməlidir? (Çəki: 1)

- hesabat ayından sonrakı ayın 5-nə kimi
 - aksizin ödənilməsinə dair bəyannamə təqdim edildikdən sonra 10 gün müddətində
 - aksizin ödənilməsinə dair bəyannamə təqdim edildikdən sonra 15 gün müddətində
 - aksizin ödənilməsinə dair bəyannamə ilə birlikdə
-

Sual: Sonradan təkrar ixrac məqsədi ilə idxal olunan mallara aksiz nə vaxt ödənilir? (Çəki: 1)

- malların təkrar ixracı zamanı
- malların gömrük ərazisində emalı zamanı
- malların gömrük ərazisindən çıxması zamanı

malların idxalı zamanı

Sual: Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən markalanmalı olan aksizli mallar istehsal edən vergi ödəyicisinin istehsal sahəsinin hansı hissəsində nəzarət postları yaradılır? (Çəki: 1)

- giriş və çıxış qapısının yaxınlığında
 - ancaq çıxış qapısında
 - yalnız giriş qapısının yaxınlığında
 - istənilən yerdə
-

Sual: İstehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının, xammal, material və hazır məhsul anbarlarının, istehsal sahələrindəki texnoloji avadanlıqların plomblanması hansı şəxslər tərəfindən həyata keçirilir? (Çəki: 1)

- nəzarət postlarının işçiləri tərəfindən istehsalçının nümayəndəsi ilə birlikdə
 - yalnız nəzarət postlarının işçiləri tərəfindən
 - istehsalçının özü tərəfindən
 - istənilən vergi işçisi tərəfindən
-

Sual: Plombların vurulması və çıxarılması kim tərəfindən rəsmiləşdirilir? (Çəki: 1)

- yalnız nəzarət postunun işçiləri tərəfindən
 - yalnız istehsalçının nümayəndələri tərəfindən
 - nəzarət postunun işçiləri və istehsalçının nümayəndəsinin iştirakı ilə
 - heç bir halda rəsmiləşdirilmir
-

Sual: Hansı halda istehsalçının məsul şəxsləri tərəfindən vergi orqanına məlumat verilməklə və hansı sənəd tərtib edilməklə plomblar açıla bilər? (Çəki: 1)

- nəzarət postlarının işçiləri işə başladığı vaxtda nəzarət postunda olmadıqda müvafiq akt tərtib edilməklə
- nəzarət postlarının işçiləri işə başladığı vaxtda nəzarət postunda olub-olmamasından asılı olmayaraq istənilən vaxtda və heç bir sənəd tərtib etmədən
- heç bir halda açılmasına yol verilmir

nəzarət postlarının işçiləri işə başladığı vaxtda və istehsalçıların xüsusi qərarı olduğu halda

BÖLMƏ: 0115

Ad	0115
Suallardan	23
Maksimal faiz	23
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Fiziki şəxslər üçün əmlak vergisi üzrə vergitutma obyektı aşağıdakılardan hansıdır? (Çəki: 1)

- yalnız rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri
- rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri
- yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq yalnız rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri
- qeyri-rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri və rezident fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələri

Sual: Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün əmlak vergisi üzrə vergitutma obyektı aşağıdakılardan hansıdır? (Çəki: 1)

- yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri
- müəssisənin balansında olan əsas vəsaitlərin ilin sonuna qalıq dəyəri
- müəssisənin balansında olan avtonəqliyyat vasitələrinin orta illik dəyəri
- yalnız müəssisənin balansında olan su və hava nəqliyyatı vasitələrinin ilkin dəyəri

Sual: Birgə fəaliyyət nəticəsində yaradılmış [alınmış] əsas vəsaitlərin dəyəri əmlak vergisinə hansı qaydada cəlb olunur? (Çəki: 1)

- bu əsas vəsaitlərin dəyərindən əmlak vergisi tutulmur
- birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir

- birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olunmuş daha çox paya malik iştirakçı tərəfindən ödənilir
 - birgə fəaliyyətin iştirakçıları arasında bağlanmış müqaviləyə əsasən mülkiyyətdə daha az paya malik iştirakçı tərəfindən ödənilir
-

Sual: Fiziki şəxslər mühərriki olan hava nəqliyyatı vasitəsinə görə əmlak vergisini hansı qaydada və dərəcələrlə ödəyirlər? (Çəki: 1)

- mühərrikin 1 kub santimetri üçün 0,2 manat
 - mühərrikin 1 kub santimetri üçün 0,1 manat
 - mühərrikin 1 kub santimetri üçün 0,02 manat
 - mühərrikin 1 kub santimetri üçün 0,05 manat
-

Sual: Büdcə təşkilatları əmlak vergisini hansı faiz dərəcəsi ilə ödəyirlər? (Çəki: 1)

- balansında olan əsas vəsaitlərinin orta illik qalıq dəyərinin 1 faizi miqdarında
 - əmlak vergisi ödəməkdən azaddırlar
 - balansında olan əsas vəsaitlərinin ilkin dəyərin 1 faizi miqdarında
 - balansında olan əsas vəsaitlərinin balans dəyərinin 0,1 faizi miqdarında
-

Sual: Dövlət fondları əmlak vergisini hansı faiz dərəcəsi ilə ödəyirlər? (Çəki: 1)

- balansında olan əsas vəsaitlərinin orta illik qalıq dəyərinin 1 faizi miqdarında
 - əmlak vergisi ödəməkdən azaddırlar
 - balansında olan əsas vəsaitlərinin ilkin dəyərinin 1 faizi miqdarında
 - balansında olan əsas vəsaitlərinin balans dəyərinin 0,1 faizi miqdarında
-

Sual: Misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları əmlak vergisinə hansı qaydada cəlb edilir? (Çəki: 1)

- ümumi qaydada əmlak vergisi tutulur
- əmlak vergisinə cəlb edilmir
- 50 faiz güzəşt verilir

hesablanmış əmlak vergisinin 1/4 hissəsi tutulur

Sual: Məcburi köçkünlərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği nə qədər azaldılır? (Çəki: 1)

- 55 manat
- güzəşt nəzərdə tutulmayıb
- 30 manat
- aylıq gəlirin vergi tutulmayan məbləğinin 10 misli
-

Sual: Həlak olmuş döyüşçülərin dul arvadlarının binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği nə qədər azaldılır? (Çəki: 1)

- 30 manat
- güzəşt nəzərdə tutulmayıb
- 55 manat
- aylıq gəlirin vergi tutulmayan məbləğinin 10 misli
-

Sual: Pensiyaçıların sahibkarlıq fəaliyyətində istifadə etdikləri binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği nə qədər azaldılır? (Çəki: 1)

- 50 manat
- 30 manat
- güzəşt nəzərdə tutulmayıb
- aylıq gəlirin vergi tutulmayan məbləğinin 10 misli
-

Sual: Fiziki şəxslərin mülkiyyətində olan avtonəqliyyat vasitələrinə görə əmlak vergisi hansı qaydada və dərəcələrlə tutulur? (Çəki: 1)

- bu avtonəqliyyat vasitələrinə görə əmlak vergisi tutulmur
- bu avtonəqliyyat vasitələrinin mühərrikinin hər kub santimetri üçün 0,02 manat
- bu avtonəqliyyat vasitələrinin mühərrikinin hər kub santimetri üçün 0,5 manat
- bu avtonəqliyyat vasitələrinin bazar qiymətinin 1 faizi
-

Sual: Şəhərlərdə sərnişin daşımaq üçün istifadə olunan trolleybuslar və tramvaylara görə əmlak vergisi hansı dərəcə ilə tutulur? (Çəki: 1)

- bu nəqliyyat vasitələrinə görə əmlak vergisi tutulmur
 - bazar qiymətinin 1 faizi
 - bazar qiymətinin 0,5 faizi
 - bu avtonəqliyyat vasitələrinin bazar qiymətinin 0,05 faizi
-

Sual: Su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi hansı orqanlar tərəfindən verilən məlumatlar əsasında hesablanır? (Çəki: 1)

- daxili işlər orqanları tərəfindən
 - onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən
 - maliyyə və statistika orqanları tərəfindən
 - ərazi vergi orqanları tərəfindən
-

Sual: Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə əmlak vergisi kimdən tutulur? (Çəki: 1)

- onların bu nəqliyyat vasitəsində malik olduğu paya uyğun olaraq
 - həmin nəqliyyat vasitəsinə öz adına qeydiyyatdan keçirmiş şəxsdən
 - həmin nəqliyyat vasitəsinə görə əmlak vergisi tutulmur
 - həmin nəqliyyat vasitəsində daha çox paya malik olan şəxsdən
-

Sual: Fiziki şəxslərin əmlak vergisi hansı hissələrlə və nə vaxt ödənilməlidir? (Çəki: 1)

- bərabər hissələrlə həmin il iyulun 15-dək və noyabrın 15-dək
 - bərabər hissələrlə həmin il avqustun 15-dək və noyabrın 15-dək
 - bərabər hissələrlə həmin il avqustun 15-dək və oktyabrın 15-dək
 - istənilən məbləğdə həmin il avqustun 15-dək və noyabrın 1-dək
-

Sual: Fiziki şəxslərin əmlak vergisi hansı büdcəyə ödənilir? (Çəki: 1)

- yerli büdcəyə [bələdiyyə büdcəsinə]
- dövlət büdcəsinə

- büdcədənkənar fondlara
 - xüsusi fondlara
-

Sual: Əvvəlki vergi ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan hüquqi şəxslər əmlak vergisi üzrə cari vergi ödəmələrini hansı qaydada ödəyirlər? (Çəki: 1)

- əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 20 faizi miqdarında
 - əmlakın əldə edildiyi rübdən sonra hər rübün sonunda həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 25 faizi miqdarında
 - əmlakın əldə edildiyi rübdən sonra hər rübün birinci ayının 20-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 20 faizi miqdarında
 - həmin əmlaka görə cari vergi ödəmələri aparılmır
-

Sual: Əmlak vergisi üzrə cari vergi ödəmələri vaxtında ödənilmədikdə vergi orqanı tərəfindən hansı tədbirlər görülür ? (Çəki: 1)

- vergi ödəyicisində operativ vergi nəzarəti tədbirləri həyata keçirilir
 - vergi ödəyicisində səyyar vergi yoxlaması həyata keçirilir
 - vergi ödəyicisinə hər bir ötmüş gün üçün 0,05 faiz dərəcəsi ilə faiz hesablanır
 - vergi ödəyicisinə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün 0,1 faiz dərəcəsi ilə faiz hesablanır
-

Sual: Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən neçə gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir? (Çəki: 1)

- 5 gün müddətində
 - 15 gün müddətində
 - 10 gün müddətində
 - 30 gün müddətində
-

Sual: İllik bəyannamələr üzrə əmlak vergisi nə vaxt ödənilir? (Çəki: 1)

- həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətdən sonrakı bir

ay müddətində

- həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək
 - həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətdən sonrakı 15 gün müddətində
 - bəyannamələrin verilməsi üçün müəyyən edilən ilin sonunadək
-

Sual: Müəssisə il ərzində fəaliyyət göstərdikdə vergitutma məqsədləri üçün əmlakın orta illik qalıq dəyəri necə müəyyən edilir? (Çəki: 1)

- əmlakın hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb dördə bölünür
 - əmlakın hesabat ilinin əvvəlinə [əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər] və sonuna qalıq dəyəri toplanıb ikiye bölünür
 - əmlakın hesabat ilinin əvvəlinə [əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər] və sonuna qalıq dəyəri toplanıb 24-ə bölünür
 - əmlakın hər rübün əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiye bölünür, sonra isə alınan məbləğlər toplanır
-

Sual: Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, vergitutma məqsədləri üçün əmlakın orta illik qalıq dəyəri necə müəyyən edilir? (Çəki: 1)

- ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur
 - ilin əvvəlinə və müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə əmlakın qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aydan ilin sonuna qədər olan ayların sayına vurulur
 - həmin il müəssisə əmlakından vergi tutulmur
 - ilin əvvəlinə və müəssisənin ləğv edildiyi tarixə əmlakın qalıq dəyəri toplanaraq 2-yə bölünür
-

Sual: Fiziki şəxslər və müəssisələr hansı sənədləri aldıqdan sonra torpaq vergisinin məqsədləri üçün 1 ay ərzində uçota durmalıdırlar? (Çəki: 1)

- torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri
- torpaq sahələri barədə yalnız özlərinin mülkiyyət hüquqlarını təsdiq edən

sənədləri

- torpaq sahələri barədə yalnız özlərinin istifadə hüquqlarını təsdiq edən sənədləri
 - torpaq sahələri barədə sərəncam vermə hüquqlarını təsdiq edən sənədləri
aldıqdan sonra
-